

DİSPETÇER (NƏQLİYYAT İDARƏSİ)**VƏZİFƏSİ ÜZRƏ MÖVZULAR****1. Texnikanın istismar normativləri:**

- Yanacaq sərfi normaları ;
- Nəqliyyat vasitələrini idarəetmə hüququ;
- Yol hərəkəti qaydaları;
- Sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair normalar;
- Hava, dəniz, çay, avtomobil, dəmir yolu nəqliyyatında və metropolitendə olan qaydalar əleyhinə inzibati xətlər;
- Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə inzibati xətlər;
- Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma.

2. Dispetçer və nəqliyyat işinin təşkili:

- Ölkədaxili yük daşımalarının tənzimlənməsi;
- Daşıyıcıların, yükləyicilərin və yükləyənin hüquq və vəzifələri;
- Daşıyıcının və sifarişçinin məsuliyyəti;
- Avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi qaydası;
- Nəqliyyat vasitəsinin icazə verilən çəki və qabarit parametrləri;
- Neft və qaz sənayesində istifadə edilən xüsusi texnikaların təyinatı;
- Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları üzrə ümumi müddəalar;
- Təhlükəli yükləri daşıyan nəqliyyat vasitələri sürücülərinə və onları müşayiət edən şəxslərə əlavə tələblər;
- Təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkətinin təşkili;
- Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları.

3. Dispetçerə aid olan müəyyən olunmuş hesabatın tərtibinin qayda və normaları:

- Yük avtonəqliyyatı üçün yol vərəqi (Forma № YV -2)-inin doldurululması, verilməsi, qəbulu və təhvil verilməsi qaydaları ;
- Dispetçerin avtomobillərin təhlüəsiz hərəkətinin hidrometroloji təminatı üzrə hesabat, qayda və normalar;
- Dispetçerin yol hərəkətinin təhlükəsizliyinin təminatı üzrə hesabat, qayda və normalar.

ƏDƏBİYYAT:

1. Yük avtonəqliyyatı üçün yol vərəqi (Forma № YV -2) Forma və rekvizitləri və onlardan istifadə qaydaları. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmışdır . Qeydiyyat № 2671 28 fevral 2001-ci il
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması" Qaydaları
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydaları
4. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu
5. "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair qaydalar" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 10 mart tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmişdir
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması" Qaydaları

7. "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 sentyabr tarixli 141 nömrəli Qərarı
8. Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsi
9. SSRİ Neft Sənayesi Nazirliyinin 1981-ci il RD 39-22-637-81 sayılı rəhbər sənədi (Rus dilində) (elektron versiya internetdə var)
10. "Büdcədən maliyyələşdirilən dövlət orqanlarının (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Prokurorluq və başqa xüsusi orqanları istisna olmaqla), eləcə də büdcədən tam və qismən maliyyələşdirilən digər təşkilatların tabeliyində olan xidməti minik, yük, sərnişindaşıyan və xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin bir ədədi üçün yürüş və neft məhsullarının aylıq normaları" Azərbaycan Respublikası Maliyyə Nazirliyi Qeydiyyat № 06.11-84 9 aprel 1998-ci il
11. Краткий автомобильный справочник: Справ. Изд: Т4: Специальные и специализированные автотранспортные средства: М. И. Грифф и др. М. Автополис-плюс, 2005-472с. (elektron versiya internetdə var)
12. <http://bakitexnikolleci.az/fb/76-avtomobil-neqliyyati-fenninden-icmallar.html>
[10.08.2018](#)

1. Sifarişçiyə nəqliyyat xidmətinə görə ödəniş etməsi üçün hansı sənədlər göndərilir?

- A) Yol vərəqinin "nəqliyyat xidmətinə görə haqq-hesab" doldurulmuş talonu və hesab-faktura
- B) Yol vərəqinin arxa və üz tərəfinin kserokopiyası və sifarişçi ilə bağlanmış daşınma müqaviləsi
- C) Ödəniş nəqliyyat xidmətindən əvvəl aparılır
- D) Sifarişçi ilə bağlanmış daşınma müqaviləsi
- E) Müqavilə və nəqliyyat xidmətinin yerinə yetirildiyini təsdiq edən akt

2. Sürücü xətdən qayıtdıqdan sonra yol vərəqini mühasibatlığa verməzdən əvvəl hansı vəzifəli şəxslər tərəfindən yoxlanılmalıdır?

- A) Baş mühəndis
- B) İstismar şöbəsinin rəis müavini
- C) Yanacaq-sürtgü materialları üzrə məsul şəxs
- D) Dispetçer və istismar xidmətinin rəhbərliyi
- E) Yanacaq-sürtgü materialları üzrə məsul şəxs və dispetçer

3. Sürücü tərəfindən yoxlanma üçün sizə (dispetçerə) təqdim edilən yol vərəqəsində hər hansı səhv aşkar edilməzsə, həmin yol vərəqəsi hansı xidmətə təhvil verilir?

- A) Sifarişçi təşkilata
- B) Nəqliyyat müəssisənin kargüzarlıq xidmətinə
- C) Texniki istehsalat şöbəsinə
- D) Mühasibatlığa
- E) Dispetçer xidmətinə

4. Sürücülərinə hidrometeoroloji məlumatların çatdırılmasını kim həyata keçirir?

- A) Sürücü otağında və ya elan lövhəsində yazılır
- B) Müəssisənin baş ekoloqu
- C) Dispetçer
- D) Yol hərəkətinin təhlükəsizliyi üzrə mühəndis
- E) İstismar şöbəsinin rəisi

5. Avtomobil nəqliyyatı ilə yüklərin daşınmasına dair əmtəə-nəqliyyat qaiməsi ən az neçə nüsxədə tərtib olunmalıdır?

- A) 4
- B) 2
- C) 1
- D) 3
- E) 6